

Qəzənfər Kazimovun yaradıcılıq üfüqləri

Filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Qəzənfər Kazimov XX əsr Azərbaycan filologiyasının altmışincılar nəslinin görkəmli nümayəndələrindəndir. Onun müasir Azərbaycan dilinin müxtəlif sahələrinə - dil tərxi, bədii dil, üslubiyyat, etimologiya, leksikologiya, frazeologiya məsələlərinə, yazılı abidələrə, aşiq yaradıcılığına, klassik və çağdaş yazıçılarımızın sənətkarlıq xüsusiyyətlərinə dair 76 kitabı, 400-dən artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuş, 100-dən artıq müəllifin kitabı onun elmi redaktorluğu ilə işiq üzü görmüşdür. Alimin öz geniş diapazonlu fəaliyyəti, zəngin yaradıcılıq irsi ilə Azərbaycan dilçiliyinə, bütövlükdə türkologiya aləminə fundamental əsərlər böyük etmişdir. Elmi ictimaiyyət arasında rezonans doğuran sanballı kitabları, monoqrafiyaları, araşdırılmaları, 10 cildlik əsərləri sübut edir ki, o əsl ziyalıdır və Azərbaycan dilçiliyi tarixində artıq öz möhürüünü vurmuş, imzasını qoymuş şöhrətli alımlarımızdır.

Gənclik illərində Azərbaycanın M.Rəfili, Ə.Dəmirçizadə, S.Qurbanov, İ.Sixli kimi görkəmli alim və yazıçılarını ilk dəfə Pedaqoji İnstitutun auditoriyalarında görüb tanıyan Q.Kazimovun yaddaşında bu ziyalılar, xüsusişə yaziçi və şairlərə keçirilən görüşlər, iştirakçısı olduğu mədəni tədbirlər əbədi izlər buraxır. 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə aspirantura ya qəbul olur. Görkəmli türkoloq, professor Ə.Dəmirçizadənin rəhbərliyi ilə "Ə. Haqverdiyevin dramaturgiya dili" ("Dağilan tifaq" pyesi əsasında) mövzusunda namizədlilik dissertasiyası ilə elmi-tədqiqata başlayır. "Dağilan tifaq" faciəsinin leksik xüsusiyyətləri, frazeologiyası və üslubu ilə bağlı tədqiqatlarını namizədlilik dissertasiyasında ümumiləşdirir. O, 1967-ci ildə filologiya elmləri namizədi alımlık dərəcəsi alır, 1988-ci ildə "Azərbaycan Sovet satirik nəşrinin dili, 1920-1940-ci illər (komizm dil vasitə və üsulları problemləri)" mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

Qəzənfər müəllim həmişə yenilikçi alim kimi seçilmiş, novator fikirləri ilə dilçiliyimizi zənginləşdirmişdir. Xalqımızın dilinə, tarixinə qara ləkə yaxan, kölgə salan bəzi dırnaqarası ziyalılara öz intellekti ilə həmişə sərrast cavablar vermiş, onları vaxtında susduraraq, Azərbaycan xalqının tarixinin qedimliyini faktflarla sübut edir. O, əsl vətəndaşlıq mövqeyində duraraq, dilimizi və tariximizi saxtalasdırınlara qarşı həmişə mübarizə aparmışdır.


Q.Kazimov hərtərəfli filoloq, nüfuzlu ədəbi tənqidçidir. Dövri mətbuatda müasir Azərbaycan ədəbiyyatı ilə bağlı ədəbi-nəzəri tədqiqatlarında komizm vasitə və üsullarının tədqiqi, dilçilik, ədəbiyyatşunaslıq ilə bağlı nəzəri problemlərin araşdırılması onun yaradıcılığının əsas xəttini təşkil edir.

Q.Kazimov istedadlı tarixçi və etnoqrafdır. Onun qədim türk tarixi, Azərbaycan xalqının etnogenezi haqqında deyərli monoqrafiyaları bu şəxsiyyətin tarix elmine dərindən bələd olduğunu aşkarlayır. Millətinin, mənsub olduğu xalqın keçmişini tədqiq edən alimin qədim dövr tarixinə baxışı obyektivdir. Türk etnosunun, türk sivilizasiyasının yaratdığı etnokulturoloji mədəniyyət, qədim türk mifləri və tarixi Q.Kazimovun vətənpərvərlik, milletsevərlik duygusu ilə yazdığı əsərlərin aparıcı mövzusudur. Dünya dilləri ilə bağlı monogenet problemi son dövrlərdə Q.Kazimovun tədqiqatlarının əsas obyektlərindən biridir. Alimin dil tarixi ilə bağlı araşdırılmaları

Azərbaycan dilçiliyində mövcud olan ənənənin davamıdır, lakin onun araşdırılmaları heyət doğuracaq faktlarla zəngindir. Yeni etimologiyalar, rekonstruksiyalar həm inandırıcı, həm də mükməmdir. Alimin fonetik qanuna uyğunluqlar əsasında qədim praformaları bərpa etməsi, səs keçidlərinin tarixi mənzərəsini yaratması, dilin dərin qatlarına nüfuz etməsi yeni dil faktlarını üzə çıxarmışdır. Q.Kazimovun tədqiqatları ilə tənmişliq göstərir ki, o həm də tarixi fonetikanın mükməm bilicisidir. Qədim səs keçidləri, protetik səslerin söz köklərinin evalyusiyasındaki rolü alimin əsərlərində obyektiv hellini tapmışdır. Dünyanın qohum olmayan dilləri arasında leksik, fonetik paralellər aparan alim onların eyni kökdən yaranması qənaətinə gelir, qənaətinə zəngin dil faktları ilə əsaslandırıb. Q.Kazimovun bu istiqamətdə apardığı tədqiqatlarda maraq doğuran məqamlardan biri də, onun qənaətinə görə, türkərin ilk vətənim Mərkəzi Asiya deyil, Ön Asiya olması fikridir. Alimin inandırıcı delilləri, tarix kitablarında əksini tapmayan dəqiq elmi məlumatlar məhz onun dil tarixi ilə bağlı tədqiqatlarında bizə əyan olur. Azərbaycanın ilk türkərin vətəni olması fikrini alim dil qanuna uyğunluqları ilə əsaslandırır. Alimin şumer-türk paralelləri ilə bağlı ortaya çıxardığı dil faktları uzun illərin, ağır zəhmətin bahəsindədir. Əsərlərində protoazərbaycan dili haqqında geniş məlumat verən professor dilimizin ən qədim qatlarını tədqiq etməyə nail olmuşdur. Azərbaycan dilinin qədim dövrü ilə bağlı onun mühəlizələri dilimizin ən qaranlıq səhifələrinə aydınlaşdırır. Son dövrlərə Qəzənfər müəllimin yunan ədəbiyyatının incilərindən olan Homerin "İliada" və "Odisseya" əsərləri ilə qədim oğuz eposu olan "Kitabi-Dədə Qorqud" arasında müəyyən etdiyi paralellər onun ədəbiyyatla, ədəbi-bədii düşüncə ilə dərindən məşğul olduğunu sübut edir.

Q.Kazimov dilçiliyin müxtəlif sahələri ilə məşğul olan bir tədqiqatçı-alimdir. Onun müasir Azərbaycan dilinin sintaksi, komizm nəzəriyyəsi, üslubiyyat, folklorşunaslıq və qrammatika məsələlərinə dair sanballı araşdırılmaları vardır. Lakin Q.Kazimov dil tarixçisi kimi daha məşhurdur. Elmi fəaliyyətinin ilk dövründə nisbətən yaxın tarixi keçmişə üz tutaraq, Ə.Haqverdiyev və C.Məmmədquluzadənin əsərləri əsasında milli dilin XX əsrin əvvəllərindəki durumunu öyrənən alim bir qədər sonra Azərbaycan dili tarixini yenidən dövrləşdirmiş, ayrı-ayrı dövrləri səciyyələndirən dil xüsusiyyətlərini göstərmişdir. O, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Cahan şah Həqiqi, Şah İsmayıll Xətai, Məhəmməd Füzuli kimi sənətkarların yaradıcılığı haqqında tədqiqatlar aparmış, Azərbaycan ədəbi dilinin inkişafında onların xidmətlərini müəyyənləşdirmişdir.

Azərbaycan dilçiliyinin elə bir sahəsi yoxdur ki, müəllif orada öz qələmini sinamamış olsun. O, Azərbaycan dilinin müasir vəziyyəti və tarixini, ədəbi və üslubi inkişafını araşdırın mütəxəssislərimizdəndir. Azərbaycan ədəbiyyatı, ədəbi və bədii dili, Azərbaycan dilinin qohum və başqa dillərlə tarixi əlaqələri və s. kimi məsələlərlə də professional səviyyədə məşğul olmuşdur. Əsərləri haqqında 250-yə qədər elmi və publisistik məqalə yaradılmışdır. Q.Kazimov sözün həqiqi mənasında xeyirxah insan kimi göc nəsilin yetişməsində əməyini əsirgəməmişdir. Onun rəhbərliyi ilə onlarla doktorluq və namizədlilik dissertasiyası müdafiə edilmiş, 40-a qədər elmlər doktoru və namizədin oppontenti olmuşdur.



Oçerkələr, tərcümə və kiçik hekayələrin müəllifi dir. *Respublika* Yazıçılar və Jurnalistlər birləşirin üzvüdür.

Istedadlı alim-dilşunas kimi böyük nüfuz qazanan Qəzənfər Kazimov eyni zamanda gözəl müəllim-pedaqoq kimi tanınır. Uzun müddət - 50 ilə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə məşğul olub, nəsil-nəsil müəllimin müəllimi olub, elmi-pedaqoji kadrların hazırlanmasında xüsusi xidmətləri olub. Filologiya fakültəsinin dekanı kimi mühüm bir vəzifədə fəaliyyət göstərmişdir. O, uzun müddət Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da) və digər ali təhsil ocaqlarında çalışmış, minlərlə Azərbaycan dili və ədəbiyyat müəlliminin hazırlanmasında bilavasitə iştirak etmişdir. Ali məktəblərin filologiya fakültələri və orta ümumtəhsil məktəbləri üçün onlarca program, dərslik, dərs vəsaitləri hazırlamışdır. Respublikamızda sintaksis üzrə əvəzsiz mütəxəssis sayılan professor Q.Kazimov ali və orta məktəb dərsliklərinin müəllifidir. Bu dərsliklər çağdaş dövrümüzün interaktiv təlim təsillərinə cavab verir. Həmin dərsliklər dəfələrlə nümunəvi dərsliklər kimi Təhsil Nazirliyinin mükafatına layiq görülmüşdür. Q.Kazimov nəinki nüfuzlu dilçi alim, həmçinin sevilən pedaqqodur. Onun mühəzairo və seminarları həmişə diqqəti cəlb etmiş, tələbələrin rəğbatını qazanmışdır. Bu gün onun yüzlərlə tələbəsi, magistri, aspiranti öz müəlliminin işini ləyaqətlə davam etdirir.

Alimin əməyi yüksək qiymətləndirilmiş, o əməkdar elm xadimi adına layiq görülmüşdür. Əlbəttə, xalqımız bu cür alımlarla fəxr etməyə bilməz. Məhz professor Qəzənfər Kazimov kimi elm adamları xalqımızın keçmiş ilə gələcəyi arasında körpü yaradır. Alimin tədqiqatları elmin inkişafına daim yeni nəfəs, yeni ruh verir. O, bizim üçün əsl ziyalılıq etalonudur, nəşr etdiridiyi kitablarla, tələbələrinə düz yol gösterən ustadlardandır, məhsuldalar elmi fealiyyəti ilə ictimaiyyətin önündə olan ziyalıdır. Q.Kazimov hörmətə layiq şəxsiyyət, böyük insandır.

Həyatının 80-ci baharını yaşıyan professor Qəzənfər Kazimovun elmi və ictimai-pedaqoji fəaliyyətini göz önungətib arxada qalan illərə baxanda şərəflə yaşanmış, mənali bir ömrə görürün. Qoy Qəzənfər müəllimin yaradıcılıq potensialı tükənməsin...

Sayah SADIQOVA,
filologiya elmləri doktoru, professor